

# “Arzuolunan müəllim”dən ugura aparən gözləntilər

Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-səciliən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifelərinin məsuliyyətini, çətinliyini, müraciətəsiyi dərk edir və gələcək nəslin cavabdehliyini çoxları üzərində daşımaga imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Ulu öndərimiz Heydər Əliyevin “Müəllim millətin xilaskarıdır. Müəllim olmaq həm şərəfli, həm də çətin bir vəzifədir” kəlamından ilhamlanan bu fədakar insanlar əsl müəllimə dəyər verildiyinin fərqlindəirlər. İdeal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müşqabilində əldə olunan ugurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı gündən-güne artır.

Əsl müəllim necə olmalıdır? Fikrimcə, əsl müəllimin pedaqoji fealiyyəti prosesində uğur və nailiyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli, tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim işini ilk növbədə özünümotivasiyadan başlamalıdır. “Mən kiməm?”, “Mənim biliyim, peşəkarlığım, öyrənmək və öyrətmək həvəsim hansı səviyyədədir?”, “Mən əsl müəllim kimi dövlətimin, cəmiyyətin, qloballaşan dünyannın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisine tələb olunan səviyyədə bilik almağın yollarını öyrədə bilməm mi?”, “Onlara bacarıq və vərdişlər aşılamağa yararlıyam?”, “Əger mən arzuolunan müəllim olmaq isteyirəm, hansı keyfiyyətlərə sahib olmalıyam?”.

Bundan sonra bu suallardaki məqsədə çatmaq uğrunda müəllim həvəslə və səbirlə səy göstərməlidir. “İntizar gülzarına səbir buludundan su verilərsə, qonç çiçəkləmib muradına çataq” söyləyib M.Füzuli. Müəllim məktəbə sadəcə maddi qazanc yeri kimi baxmamalıdır. Müəllimlik peşəsi tamamilə fərqli dəyərlərə köklənir. Müəllim-pedaqoq, unudulmaz müsələqəsi Üzeyir Hacıbəyli müəllimi “millət xeyri üçün iş görən şəxs” kimi dəyərləndirir. “Hər adam bu işin ödəsindən gələ bilmez və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xə tadır”, “Tərbiyə işində cüzi bir səhərkarlıq uşağın gələcəyi ni pozub evini yixar” deyirdi. Dahi bəstəkar müəllimlik sənətini özü üçün əzablı iş hesab edənlərə məsləhət görürdü ki, bu peşədən uzaqlaşınlar və gənc nəslin tərbiyəsi üçün cavabdehlikdən kənar olsunlar.

Müəllim öz qabiliyyəti, davranışı, geyim, danışış tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Biz şagirdin idrak proseslərinə; duyular, qavrayış, diqqət, hafıza, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıq, bunun üçün dəlil və faktlardan yeri goldikcə istifadə edilməlidir. Şagirdin fərdi-psixoloji vəziyyətlərini, onun maraq və tələblərini, nailiyət səviyyəsinə təsir edən mənfi amilləri aradan götürməkdə usta olmalıq. Şagird müəllimə inanmadılır, daha dəqiq, müəllim inandırıcı olmalıdır.

Əgər biz bu gün müəyyən şagirdlərdə çatışmazlıqlar görülürse, eyni zamanda onları ideal görmek arzusundaysa, yəni şagirdlərin müəllim, təhsilə, ümumilikdə ətrafa reaksiyasının dəyişməsini isteyirik, ilk növbədə, onlardakı boşluqları görməyi bacarmalıq. Bu, öyrənmə boşluğu, ya da yaşadığı hadisələrdən qaynaqlanan mənəvi-psixoloji boşluqlar ola bilər. “Keçid dövrü”, “çətin dövrü”, “böhran dövrü” kimi adlandırılan yaş dövründə bu halla daha çox rastlaşa bilərik. Belə vəziyyətlərdə dialoqa üstünlük verməli, bu halın başvermə səbəbini, hansı nəticələrə apara biləcəyini proqnozlaşdırmaq. Müəllim-valideyin eks-elaqəsini yaradaraq bu cür situasiyalarda qarşılıqlı fealiyyətin daha çox səmərə verə biləcəyini onlara izah etməliyik. Davranışlarında xətalara yol verən və öyrənməyə marağın olmayan şagirdlərə yanaşma tərzi dəyişməlidir. Şagird hansı tərbiyədə olursa-olsun o, qıraq obyekti olmamalıdır. Müəyyən səbəblərdən istisnalar ola bilər. Ümumilikdə 20-25 nəfərlik sınıf nəzər saldıqda onların fərqli ailələrdən gəldiklərini nəzərə alsaq, şagirdlərin düşünəcələri, hər hansı hadisəyə yanaşma tərzində fərqlilik açıq şəkildə gözə çarpır, yəni valideyn tərbiyəsinin, ailə mühitinin, genetik xüsusiyyətlərin rolü danılmazdır. Səriştəsi, peşəkarlığı aşağı səviyyədə olan müəllim üçün, əlbəttə, sinif ələ almaq çətin olacaq. Bu mənada müəllimin özünün dəyişməsi zamanın tələbidir desək, doğru yanaşma olardi. Müəllim yalnız özünü inkişaf etdirdikdən, təkmilləşdirildikdən sonra müasir dönyanın insanını formalasdırmağı özü-özünü etibar edə bilər. Bu vaxt aparan bir proses ola bilər, lakin sondakı nailiyyət gözdər.

Çətin şagirdlərə iş prosesinə gəldikdə, təsəvvür edək ki, quraqlıq ərazidə bir bitkiyə rast gəlirik. Budaları eyilmiş, susuzluqdan yarpaqları cırılmış, bar vera bilməyən, suya tələbatı olan bir bitki. Bu bitkiyə lazımi qayğılar göstərildikdə formasını dəyişir, hətta bar da verir. Şagirdin çatışmayan tərəflərini bitkinin susuz qalması ilə müqayisə edək. Bu yaranan xoşagəlməz problemlərdəki oxşarlıq bitkinin su, şagirdin isə mənəvi tələbatlarının ödənməməsindədir və bu əskikliklər, əlbəttə ki, şagirdin davranışında, təhsilə münasibətində, yəni ümumilikdə düşüncə tərzində özünü bürüzə verəcək. Bu elə bir haldır ki, tənbeh etmək, yaxud şagirdə vəzifə və borclarını xatırlatmaqla aradan qaldırıla bilməz. Əgər hər hansı intizamsız şagird elə düşünə bilsəydi ki, onun etdikləri doğru deyil, yanlış qəbul ediləni etməzdi. Səriştəli, tədbirli müəllimin yeniliklər etməsi, yeni üsul və vasitələr, interaktiv təlim metodları müəyyənleşdirərək dərsleri effektli, müasir üsullarla tədris etməsi və ünsiyyət formasını dəyişməsi, pedaqoji taktikani və davranış modellərini düzgün seçməsi müəllim-şagird əməkdaşlığını möhkəmləndirir, bu əlaqədə vacib olan uzlaşmanı bərpa edər. Müəllimin şagirdə subyekt kimi yanaşması, ona fikirlərini söyləməkdə müsteqillik verməsi, fərdi və ya xüs-

siyyətlərini nəzərə alması, yaxşı cəhətlərini görəməsi onda müəllimə inam və etimad yaradar. Diferensial təlimdə düzgün seçilen üsul və metodların vasitəsilə şagird-şagird, müəllim-şagird əməkdaşlığını müşahidə edirik. Müəllim olaraq biz düzgün münasibət yaradılmasına görə məsuliyyət daşıyıraq. Biz şagirdlərin karşısına hər hansı məqsəd qoyarkən onlara inandığımızı hiss etdirməliyik. Şagirdlərimiz özlərinin qəbul olunduğu və obyektiv qiymətləndirildiklərini hiss edəndə yeni nailiyyətlərə həvəslənirlər. Onların fərdi-psixoloji xüsusiyyətləri bilik, bacarıq, vərdişlərin qazanılması prosesində aydın görünür və düzgün yanaşma tərzi şagirdin təlim nəticələrinə müsbət təsirini göstərir. Səmərəli, münbit öyrənmə mühitinin yaradılması öyrənmə prosesini asanlaşdırır və bu da təlimdə ugura səbəb olur. Biz şagirdlərə öyrənməyin əziyyətli, lakin şərflə olduğuunu aşşalamalı, onları əməyə alısdırmalı və zəhməti sevməyi öyrətməli, qarşılıqlı fealiyyəti həyatla əlaqələndirməliyik. Yalnız məqbul təlim-tərbiyədən sonra hərtərəfli inkişaf etmiş insan-xəsisiyyət yetişmiş olar.

Oyrədənle öyrənen arasında eks-elaqə prosesində təlim mədəniyyəti yaratmaq xüsusi qabiliyyətlər tələb edir. Bunun üçün müəllimdə didaktik, kommunikativ, təşkilatlılıq və s. qabiliyyətlərin olması mütələqdır. Pedaqoji fealiyyətin, pedaqoji ünsiyyətin və müəllim şəxsiyyətinin tərbiyəedici və təsirədici xüsusiyyətlərinin olması vacibdir. Biz dözümlülük, hissələrə hakim olmaq, pedaqoji mərifət nüüməyi etdirməklə, səs, verbal və qeyri-verbal kommunikasiya vasitələrində istifadə edərkən ünsiyyət formasını düzgün seçməklə şagirdlərə örnek, şəxsi nümunə olmalıdır. Millilik prinsipinin əsas olduğunu da-im nezərdə saxlamaqla nəslin gələcək nümayəndələrini elə formalasdırmaq ki, onlar dönyanın hər hansı məkanına açılan pəncərədən rəhatlıqla daxil ola bilsinlər, onlara multikulturalizm və tolerantlığın mahiyyətini başa salmalıdır.

Reallıqları səmimiyyətlə etiraf etməli və belə bir həqiqəti qəbul etməliyik ki, müasir dövrün kiçik məktəbliləri və yeniyetmələr əvvəlki dövrlərə müqayisədə fərqli müəllim görmək isteyirlər. Bu istək məktəblinin daxili tələbatından irəli gelir və onun zövqünü formalasdırır. Dünya əlkələrindəki yeniliklər, sərhədlərin açılması, dünya xalqlarının bir-birinə yaxınlaşması, ölkəmizdə gedən inkişaf, texnologiyaların sürətli inkişafi baş verən bir zamanda özünü müasir məktəbliyə qəbul etdirmək o qədər də asan məsələ deyil. Məktəblini öyrənməyə həvəsləndirən, onun daxili tələbatlarını ödəməyi bacarmaq istəyən Azərbaycan müəllimi işini sıfırdan qurmağı qarşıya məqsəd qoyur, yenilikçi, yaradıcı, müükəmməl olmağın yolunu “bütün ömrü üçün deyil, bütün ömrü boyu öyrənmək” də görür.

**Esmira RZAYEVA,**  
Bakı şəhəri M.İbrahimov adına 153 nömrəli  
tam orta məktəbin fizika müəllimi